



Azərbaycan dünyaya
günəş kimi doğacaq.
Heydər ƏLİYEV

Xalqın sözü haqq sözüdür

LERİK



Nº 09-10 (6053-6054)

10 iyun 2022-ci il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik

Lerik ictimaiyyəti Ulu Öndəri hörmət və ehtiramla yad etdi



iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəslı Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı adına faydalanacaqdır. Bu gün bu irsi yaşatmaq, gələcək nəsle olduğu kimi ötürmək bizim hər birimizin borcudur.

Elmi-praktik konfransda çıxış edən rayon Prokuroru Akif Rzayev, təhsil işçisi Zöhrab Salayev, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Veteranlar təşkilatının sədri Hidayət Bəşirov ümummilli lider Heydər Əliyevin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq missiyasını bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən

Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Ulu Öndərin mərkəzi meydanı abidəsi önündə böyük izdiham vardı.

Öncə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə tər gül-çiçəklər düzdülər.

Daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi.

Tədbir iştirakçıları ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular, ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filma baxdılar.

Konfrans giriş nitqi ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev geniş mərəzə ilə çıxış edərək bildirdi ki, Azərbaycan xalqının ictimai-siyasi həyatında, dövlətçilik tarixində özünəməxsus rol oynamış Heydər Əliyev dövlətçilik konsepsiyasının, ənənələrinin yaradılmasında mühüm rol oynamış və adını qızıl hərflərlə Azərbaycan tarixinə yazmışdır. Oduq ki, hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əliyevə ümumxalq sevgisi, Heydər Əliyev fenomeninə maraqlı illər ötdükcə daha da artır.

Daha sonra natiq bildirdi ki, 2020-ci ildə ərazi bütövlüyümüzün təmin edilməsi,



əldə etdiyimiz möhtəşəm Zəfər ümummilli lider Heydər Əliyevin nizami ordu quruculuğu və ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində əsasını qoyduğu islahatların Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilməsi və respublikamızın regionda ən güclü orduya malik dövlətə çevrilməsi nəticəsində mümkün olmuşdur. Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edildiyi həlledici gündə ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra xalqa müraciətində həm də ulu öndərin vəsiyyətini həyata keçirildiyini bəyan etdi.

Natiq qeyd etdi ki, bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin

müvəffəqiyyətlə davam etdirildiyini, Prezident cənab İlham Əliyevin gərgin səyi ilə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, xalqın həyat səviyyəsinin yüksəlməsinə xidmət edən çoxsaylı dövlət proqramlarının, struktur və hüquqi islahatların uğurla həyata keçirildiyini, ölkədə tam ictimai-siyasi sabitliyin hökm sürdüyünü, əhalinin rifah halının gündəgünə yaxşılaşdığını diqqətə çatdırdılar. Nə qədər ki, Azərbaycan dövləti var xalqımız görkəmli dövlət xadimi Heydər Əliyev xatirəsinin daim əziz tutulacağını, yetişən cəng nəsilə onun haqqında məlumatların çatdırılacağını vurğuladılar.

Gün ərzində rayon sakinləri tərəfindən xalqımızın dahi oğlu Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önündə gül-çiçək düzülərək xatirəsi ehtiramla yad edilmişdir.

Şəhidimizin anım mərasimi



Lerik rayonunun Anbu kəndində şəhid kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun il mərasimi keçirildi.

Şəhid Əbülfəz Rəhmətov müzəffər Azərbaycan Ordusunun işğalçı düşmən üzərində zəfər soraqlı qələbəsi ilə

baş çatmış 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərdən biridir. Azərbaycan Ordusunun kapitanı, "N" sayılı hərbi hissənin qarargah rəisi olan Əbülfəz Rəhmətov 2020-ci il sentyabrın 27-də Azərbayc-



ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Şəhidin il mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edərək, üzərinə gül-çiçəklər düzdülər, şəhidlərimizin əziz xatirələrini böyük hörmət və ehtiramla yad etdilər, ruhlarına dualar oxudular. Daha sonra şəhid ailəsinə ziyarət edərək, ailə üzvlərinə dərin hüznlə baş sağlığı verdi, onların qayğı və problemləri ilə maraqlandılar.

Şəhidin il mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edərək, üzərinə gül-çiçəklər düzdülər, şəhidlərimizin əziz xatirələrini böyük hörmət və ehtiramla yad etdilər, ruhlarına dualar oxudular. Daha sonra şəhid ailəsinə ziyarət edərək, ailə üzvlərinə dərin hüznlə baş sağlığı verdi, onların qayğı və problemləri ilə maraqlandılar.

"Lerik"

Siyasi sabitliyin təminatçısı



Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycan bir dövlət kimi zamanın ağır və sət sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.

Ulu Öndər Heydər Əliyev hüquqi dövlətin sarsılmaz əsaslarını qoydu. Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunması strategiyasını işləyib hazırladı.

Heydər Əliyev Azərbaycanı yüksək mərhələyə qaldırdı.

Ulu Öndər Heydər Əliyevin hələ sovet dövründə 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev epoxası dünyanın siyasi xəritəsində Heydər Əliyev zirvəsi kimi xarakterizə olunur. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.

Ulu Öndər Heydər Əliyevin müdrik sözləri:

- "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır."
- "Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir."

"Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir."

"Ədalətsizliklə ədaləti bərpə etmək olmaz."

"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir."

"Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəs müstəsna haqqı yoxdur."

"Xalqa ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir."

"Müstəqillik yolu qədr çətin yol yoxdur."

Çayrud kəndində səyyar görüş-qəbul keçirildi



27 may 2022-ci il tarixində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev növbəti səyyar qəbulunu Çayrud kənd inzibati dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlərin sakinləri ilə keçirdi.

Səyyar qəbulda icra hakimiyyəti aparaatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak etdilər.



Öncə iştirakçılar Çayrud kəndinin mərkəzində yerləşən "Mədəniyyət və İstirahət Parkı"nda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə inşa edilmiş abidə kompleksini ziyarət edərək şəhidlərin xatirəsinə ehtiramla yad etdilər.

Qəbulda rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev ölkə başçısının yürütdüyü uğurlu sosial-iqtisadi siyasəti nəticəsində gündən-

günə vətəndaşlarımızın rifah halının yaxşılaşdığını bildirdik, son illərdə rayonumuzda, o cümlədən Çayrud ərazisində aparılan tikinti-quruculuq və abadlıq işləri barədə geniş məlumat verdi.

Səyyar qəbulda kənd sakinləri bir sıra məsələlərlə bağlı rəy və təkliflərini bildirdilər. Səsləndirilən hər bir təklif və şikayətlər barədə müvafiq qurumlara tapşırıqlar verildi.

Ağsaqqallar Şurasının Müstəqillik Gününə həsr olunmuş tədbiri keçirildi



Lerik şəhəri, Heydər Əliyev Mərkəzində Azərbaycan Ağsaqqallar Şurasının təşəbbüsü Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirildi.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Respublika Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, rayon ağsaqqalları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbirdən öncə Lerik Rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Cəlil Baxşiyev və Azərbaycan Ağsaqqallar Şurasının sədri müavini, professor Elmira Süleymanova Ulu Öndər Heydər Əliyevin abidəsini, "Şəhidlər" abidə-kompleksini və Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərrovun büstünü ziyarət edərək önünə tər güllər düzdülər.

Heydər Əliyev Mərkəzinin davam etdirilən tədbirdə əvvəlcə respublikamızın

müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Cəlil Baxşiyev bildirdi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil, suveren və demokratik Azərbaycanın yaradılmasının 104-cü ildönümü qeyd olunan Azərbaycan Demokratik Respublikasının arzu və idealları bu gün reallaşmağa başlayıb. Azərbaycan artıq xarici ölkələr üçün etibarlı tərəfdaş və regionda söz sahibi olan ölkədir. Natiq Lerik ağsaqqallarının hər zaman rayonun ictimai-siyasi həyatında fəal mövqə sərgilədiklərini, gənc nəslin dövlətçiliyə bağlılığı istiqamətində üzvlərinə düşən şərəfli missiyanı vicdanla və məsuliyyətlə yerinə yetirdiklərini qeyd etdi.

Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, şəhid atası Rəbbil Heydərrov və rayon Ağsaqqallar Şurasının üzvü Gültəkin Şixaliyeva çıxış edərək tədbirin

keçirilməsinin önəmini qeyd edərək bildirdilər ki, müstəqillik xalqın sərvətidir, onu qorumaq hər bir vətəndaşın məvəni borcudur. 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbədə rayon gənclərinin də böyük payı olduğunu, eləcə də bu möhtəşəm Zəfərdə ağsaqqallarımızın məvəni dəstəyi və öyüd-nəsihətlərinin önəm daşdığını vurğuladılar.

Respublika Ağsaqqallar Şurasının sədri müavini Elmira Süleymanova geniş çıxış edərək bildirdi ki, zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqiində ilk demokratik respublika yaratmaqla mühüm tarixi nailiyyət qazandı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət nəticəsində müstəqil dövlətimiz artıq dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə mühüm uğurlara imza atır. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi. Bu şanlı qələbədə ölkəmizin vətənpərvər gənclərinin böyük payı oldu. Minlərlə qəhrəman övladımız şəhid oldu, yaralı qazilərimiz doğma el-obaya qalib döyüşçülər kimi vüqarla qayıtdılar. Bu Qələbədə ağsaqqallarımızın məvəni dəstəyi, öyüd-nəsihətləri də böyük rol oynadı.

Sonra E.Süleymanova işğaldan azad olunmuş torpaqlarda görülən tikinti-bərpa və quruculuq işləri barədə məlumat verdi. O, ağsaqqallar qarşısında duran vəzifələrdən danışaraq, şüranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə tövsiyələrini bildirdi.

Vətən müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun adı əbədiləşdirildi



2022-ci il mayın 20-də Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun doğum günü və Lerik şəhər 2 sayılı körpələr evi- uşaq bağçasına adının verilməsi münasibətilə tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə şəhidin məzarını və Lerik şəhərində ucaldılmış büstünü ziyarət edərək xatirəsini ehtiramla yad etdilər.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun körpələr evi- uşaq bağçasının girişindəki baralyefinin üzərindən örtük götürüldü, önündə gül-çiçək dəstələri qoyuldu.

Tədbirin aparıcısı tərəfindən şəhidin həyatı və döyüş fəaliyyəti haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Heydərov Amid Rəbbil oğlu 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olmuşdur. 1995-2006-cı illərdə Valeh İbrahimov adına Lerik şəhər orta internat məktəbində təhsil almış, 2006-cı ildə Bakıda Ali Hərbi Akademiyaya qəbul olmuşdur. 2010-cu ildə Ali Hərbi Akademiyanı bitirmiş Amid Heydərov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" sayılı hərbi hissəsinə təyinat komandiri təyin olunmuşdur. 2015-ci ildə baş leytenant hərbi rütbəsi almış, 4 il bölük komandiri vəzifəsində işləmişdir. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsində iştirak etmiş, göstərdiyi xüsusi qəhrəmanlığa görə ona Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə vaxtından əvvəl kapitan hərbi rütbəsi verilmişdir. Amid Heydərov 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində fəal iştirak etdiyinə görə ona mayor hərbi rütbəsi verilmiş və o, Müdafiə Nazirliyinin "N" sayılı hərbi hissəsinin komandiri vəzifəsinə təyin edilmişdir.

Mayor Heydərov Amid Rəbbil oğlu Vətən müharibəsində Lələtəpə istiqamətindən başlayaraq Cəbrayıl rayonunun 8 kəndinin işğaldan azad olunmasında fəal iştirak etmiş, böyük şücaət göstərərək düşmənin çoxlu sayda tankını və digər döyüş texnikalarını sıradan çıxarmışdır. Cəbrayıl rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 2020-ci il oktyabrın 3-də Lerik şəhərində dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli 2336 nömrəli Sərəncamı ilə mayın 20-də Heydərov Amid Rəbbil oğluna ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Mayor Heydərov Amid Rəbbil oğlu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli 2349 nömrəli Sərəncamı ilə "Vətən uğrunda", 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə" və 2021-ci il 05 noyabr 2987 nömrəli Sərəncamı ilə "Fizulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəllil Baxşiyev çıxış edərək bildirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi həmişə ehtiramla yad edilir, onların keçdiyi döyüş yolu bir nümunə kimi təbliğ olunur. Xalqımız

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə demir yumruq kimi birləşərək İkinci Qarabağ müharibəsinin qalib tərəfi kimi yazdı, işğal altında olan torpaqlarımızın azad edilməsinə nail oldu. Çoxlarımsız şahidlik ki, həmin günlərdə ehtiyatda olan hərbi vəzifəli vətəndaşlar da böyük vətənpərvərlik nümayiş etdirərək, hərbi əməliyyatlarda iştirak etmək üçün könüllü şəkildə müraciətlər edirdilər. Vətən müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da Prezident, Silahlı Qüvvələrin Ali Baş

runda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini, şəhidlərin adlarının əbədiləşdirildiyini qeyd etdi.

Tədbirdə şəhid Amid Heydərovun döyüş yoldaşları mayor Şəhriyar Quliyev, mayor Elmar İsmayılov və leytenant Röyal Rəhimov, təhsil işçisi Hüseynbala Əliyev, şəhər 1 sayılı texniki fənlər təmayüllü liseyin direktoru Gültəkin Şixəliyeva çıxış edərək şəhid Amid Heydərovu çox yaxından tanıdıqlarını, onun həmişə haqq-ədələtə böyük önəm verdiyini, peşəkar hərbiçisi kimi uğurlu döyüş əməliyyatlarında gedən döyüşlərdə şəhid olmuş qəhrəman canından keçdiyini, rəşadətli Vətən övladlarının döyüş yolunun gələcək nəsillərə həmişə örnək olacağını bildirdilər.



Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirdilər və öz qanları bahasına Vətən torpaqlarını azad etdilər. Möhtəşəm qələbənin əldə edilməsində lərikilərin də imzası vardır. Şəhid mayor Heydərov Amid Rəbbil oğlu da belə qəhrəman oğullarımızdan biridir. Şəhid Amid Heydərovun döyüş fəaliyyəti, göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilmiş, cənab Prezidentin müvafiq sərəncamları ilə ona ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Hamımızın burcudur ki, şəhidimizin həyatı və keçdiyi döyüş yolu həmişə təbliğ olunsun.

Sonra C.Baxşiyev "Fizulinin azad olunmasına görə" medallını şəhidin oğluna təqdim etdi.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağınış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi polkovnik Arif Həsənov çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman canından keçdiyini, rəşadətli Vətən övladlarının döyüş yolunun gələcək nəsillərə həmişə örnək olacağını bildirdilər.

Şəhidin atası Rəbbil Heydərov çıxış edərək bildirdi ki, oğlu hələ uşaq yaşlarından hərbi sənətinə böyük maraqla yanaşırdı. Hərbi xidmətə qoşulmaq istəyirdi. General Həzi Aslanovun döyüş yolunu özü üçün nümunə götürmüşdü və onun kimi general olmaq istəyirdi. Amid Heydərov Vətənə layəqətli xidmət etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən "Demir yumruq" əməliyyatında düşməni məğlub etdi, uzun müddət işğal altında qalmış torpaqlarımızı azad etdi.

Tədbirdə məktəblilərin ifasında şəhid Amid Heydərov haqqında yazılmış şeirlər səsləndirildi. Gənc yazar Tural Əliyev şəhid haqqında qələmə aldığı "Mən general olacağam" adlı kitabını şəhidin atası Rəbbil Heydərova təqdim etdi.

Şəhidin atası Rəbbil Heydərov çıxış edərək bildirdi ki, oğlu hələ uşaq yaşlarından hərbi sənətinə böyük maraqla yanaşırdı. Hərbi xidmətə qoşulmaq istəyirdi. General Həzi Aslanovun döyüş yolunu özü üçün nümunə götürmüşdü və onun kimi general olmaq istəyirdi. Amid Heydərov Vətənə layəqətli xidmət etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən "Demir yumruq" əməliyyatında düşməni məğlub etdi, uzun müddət işğal altında qalmış torpaqlarımızı azad etdi.

Tədbirdə məktəblilərin ifasında şəhid Amid Heydərov haqqında yazılmış şeirlər səsləndirildi. Gənc yazar Tural Əliyev şəhid haqqında qələmə aldığı "Mən general olacağam" adlı kitabını şəhidin atası Rəbbil Heydərova təqdim etdi.

Şəhidin atası Rəbbil Heydərov çıxış edərək bildirdi ki, oğlu hələ uşaq yaşlarından hərbi sənətinə böyük maraqla yanaşırdı. Hərbi xidmətə qoşulmaq istəyirdi. General Həzi Aslanovun döyüş yolunu özü üçün nümunə götürmüşdü və onun kimi general olmaq istəyirdi. Amid Heydərov Vətənə layəqətli xidmət etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən "Demir yumruq" əməliyyatında düşməni məğlub etdi, uzun müddət işğal altında qalmış torpaqlarımızı azad etdi.

Tədbirdə məktəblilərin ifasında şəhid Amid Heydərov haqqında yazılmış şeirlər səsləndirildi. Gənc yazar Tural Əliyev şəhid haqqında qələmə aldığı "Mən general olacağam" adlı kitabını şəhidin atası Rəbbil Heydərova təqdim etdi.

Şəhidin atası Rəbbil Heydərov çıxış edərək bildirdi ki, oğlu hələ uşaq yaşlarından hərbi sənətinə böyük maraqla yanaşırdı. Hərbi xidmətə qoşulmaq istəyirdi. General Həzi Aslanovun döyüş yolunu özü üçün nümunə götürmüşdü və onun kimi general olmaq istəyirdi. Amid Heydərov Vətənə layəqətli xidmət etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən "Demir yumruq" əməliyyatında düşməni məğlub etdi, uzun müddət işğal altında qalmış torpaqlarımızı azad etdi.

Tədbirdə məktəblilərin ifasında şəhid Amid Heydərov haqqında yazılmış şeirlər səsləndirildi. Gənc yazar Tural Əliyev şəhid haqqında qələmə aldığı "Mən general olacağam" adlı kitabını şəhidin atası Rəbbil Heydərova təqdim etdi.

Şəhidin atası Rəbbil Heydərov çıxış edərək bildirdi ki, oğlu hələ uşaq yaşlarından hərbi sənətinə böyük maraqla yanaşırdı. Hərbi xidmətə qoşulmaq istəyirdi. General Həzi Aslanovun döyüş yolunu özü üçün nümunə götürmüşdü və onun kimi general olmaq istəyirdi. Amid Heydərov Vətənə layəqətli xidmət etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən "Demir yumruq" əməliyyatında düşməni məğlub etdi, uzun müddət işğal altında qalmış torpaqlarımızı azad etdi.

Tədbirdə məktəblilərin ifasında şəhid Amid Heydərov haqqında yazılmış şeirlər səsləndirildi. Gənc yazar Tural Əliyev şəhid haqqında qələmə aldığı "Mən general olacağam" adlı kitabını şəhidin atası Rəbbil Heydərova təqdim etdi.



"Şuşa ili" ilə əlaqədar tədbir keçirildi

"Şuşa ili" ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq mayın 19-da Lerik rayonunda Lerik Rayon İcra Hakimiyyətinin və Lerik Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatlığı ilə vətənpərvərlik mövzusunda və Şuşa şəhərinin tarixi haqqında yazılmış kitablardan ibarət sərqi və ədəbi-bədii tədbir keçirildi. Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəllil Baxşiyev, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak etdilər.

Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəllil Baxşiyev çıxış edərək 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən "Demir yumruq" əməliyyatında düşməni məğlub etdi, uzun müddət işğal altında qalmış torpaqlarımızı azad etdi.

Tədbirdə məktəblilərin ifasında şəhid Amid Heydərov haqqında yazılmış şeirlər səsləndirildi. Gənc yazar Tural Əliyev şəhid haqqında qələmə aldığı "Mən general olacağam" adlı kitabını şəhidin atası Rəbbil Heydərova təqdim etdi.

möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini, Vətən müharibəsində qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətini xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun, onların şücaətini, fədakarlığını gələcək nəsillərə həmişə örnək olacağını vurğuladı.

Sonra natiq çıxışında bildirdi ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirmişlər. Minlərlə hərçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Cənab Prezidentin müvafiq sərəncamları ilə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, müxtəlif orden və medallarla təltif edilmiş hərbi qulluqçuların arasında lərikilərin də adları vardır. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman

Vətən övladlarının xatirəsi həmişə ehtiramla yad edilir, şəhidlərin həyatı və döyüş yoluna həsr olunan tədbirlər mütləmədi olaraq keçirilir.

Vətən müharibəsində, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edildiyi hələdici gündə Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra xalqa müraciətində həm də ulu öndərin əzizliyini həyata keçirdiyini bəyan etdi.

Şuşa şəhərinin tarixi görkəmi

minin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi doğum mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və sənətkarlığının tarixi irsini qorumaq, Şuşa şəhərindəki tarixi abidələrin bərpası, Şuşa şəhərinin "Mədəniyyət paytaxtı" elan edilməsi.

Tədbirdə Lerik Rayon Mədəniyyət Mərkəzinin Kitabxana Sistemindəki Xoşbəxt Fəzayeçiyev çıxışında təməli 1752-ci ildə Pənəhəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd edilən Şuşa şəhərinin yaranma tarixindən, Şuşa haqqında olan kitablardan danışdı, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın ədəbiyyatımıza, incəsənətimizə, tariximizə, siyasiyyətimizə bəxş etdiyi simalardan bəhs etdi. Sonda rayonun mədəniyyət işçilərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar, məktəblilərin ifasında şeirlər səsləndirildi.

Uzunömürlülərin II yaradıcılıq festivalı

Ümummilli Liderin adını daşıyan meydanında Lerik Rayon İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət İdarəsi və Lerik Rayon Mədəniyyət Mərkəzinin təşkilatlığı ilə Uzunömürlülərin II yaradıcılıq festivalı keçirildi.

Bayramı sayğılı bəzədilmiş Heydər Əliyev meydanında keçirilən festivalda Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəllil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, rayonun hüquq-



rayonunu Azərbaycanın ən səfəli guşələrindən biri adlandırsaq, səhv etmərik. Rayonumuzdan təbiət özünün əsrarəngiz gözəlliklərini əsirgəməmiş, bənzərsiz-



liyi ilə məşhur olmaqla yanaşı, həm də bura gələn hər kəsi məftun edir. Nadir ağacları, saf suyu, zümrüd meşələri, tarixi abidələri ilə tanınan Lerik rayonu həm də uzunömürlülər diyarı kimi məşhurdur.

Ölkəmizdə 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Təsədüf deyil ki, Azərbaycanın ən uzunömürlü sakini, Ginnesin rekordlar kitabına daxil edilən Şirvanlı Müstümov rayonumuzun Barzavu kəndində 168 il yaşamışdır. Bundan başqa rayonumuzun Pirasora kəndində yaşamış Mahmud Eyvazov 150 il, Tikəband kənd sakini Məcid Ağayev 147, Cəngəmiran kənd sakini Qızıl nəvə Quliyeva 134 il yaşamışlar. Bu gün yaşı 100-dən çox olan sakiniyəmiz 168, 80-90 yaşdan yuxarı yüzlərdə sakiniyəmiz vardır.Vaxtilə 100 yaşdan yuxarı ömür sürən insanların çox olması Lerik rayonunun uzunömürlülər diyarı kimi şöhrət tapmasına səbəb olmuşdur. Bu baxımdan dünyada yeganə "Uzunömürlülər" muzeyinin məhz Lerik rayonunda yerləşməsi təsadüfi deyildir. Rayonumuz neinki respublikamızda, həmçinin, dünyada uzunömürlülərin yaşadığı ərazi kimi tanınır.

Uzunömürlülərin II yaradıcılıq festivalı 85 yaşlı aşıq Məhəmməd Cəbiyevin, rayonun özəfəliyyət dərəcəli, folklor kollektivləri və musiqiçilərinin çıxışlarından ibarət konsert proqramı ilə davam etdirildi.

Livədirqə kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu

Livədirqə kəndində I Qarabağ və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu. Mərasimdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Sonra Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəllil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov və şəhid valideynləri tərəfindən bulaq kompleksinin üzərindən örtük götürüldü, önündə gül-çiçək dəstələri qoyuldu.

Tədbirdə çıxış edən rayon



icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəllil Baxşiyev şəhid ailələrini və kənd sakinlərini salamladı. Vətən müharibəsinin 44 günündə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında

da müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırdı. Bildirdi ki, həm Birinci Qarabağ, həm də Vətən müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirmişlər. İşğaldan azad edilmiş torpaqlarda cənab Prezidentin nazaratı ilə aparılan abadlıq-quruculuq işləri barədə geniş məlumat verildi.

Sonda C.Baxşiyev "Şəhidlər bulağı"nın tikintisinə dəstək göstərən və zəhməti olan hər kəsə minnətdarlığını bildirdi.

Mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov çıxış edərək bulaq kompleksinin tikintisində əziyyəti olan hər kə-

sə təşəkkürünü bildirdi. Vətən müharibəsində xalqımızın sarsılmaz birliyi ilə Müzəffər Azərbaycan Ordusunun rəşadətli hesabına möhtəşəm qələbə əldə edildiyini qeyd etdi. Hərbi əməliyyatlarda Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirmişlər. İşğaldan azad edilmiş torpaqlarda cənab Prezidentin nazaratı ilə aparılan abadlıq-quruculuq işləri barədə geniş məlumat verildi.

Sonda C.Baxşiyev "Şəhidlər bulağı"nın tikintisinə dəstək göstərən və zəhməti olan hər kəsə minnətdarlığını bildirdi.

Mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov çıxış edərək bulaq kompleksinin tikintisində əziyyəti olan hər kə-

Yeni körpü tikilərək əhalinin istifadəsinə verildi



Rayon icra hakimiyyətinin dəstəyi ilə 4 kəndi özündə birləşdirən, 3 minə yaxın əhalisi olan Livədirqə kənd inzibati ərazi dairəsinin sakinlərinin arzusu nəzərə alınaraq Əvilə kənd sakini, iş adamı Raqib Abbasovun yaxından köməyi ilə Əvilə kəndinə gedən yolumuzun körpü inşa edilmişdir.

Əvilə kəndinin ərazisindən keçən çayın üzərində inşa edilmiş körpünün uzunluğu 8 metr, eni 4 metrdir. Körpü dəmir-beton konstruksiyadan istifadə

edilərək inşa edilmişdir. Rayon icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Cəllil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədovun, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ərazidə yaşayan ictimaiyyət nümayəndələrinin iştirakı ilə körpünün açılışı həyata keçirildi.

Körpünün açılış mərasimində rayon icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Cəllil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək kənd əhalisinin körpünün açılış münasibətilə təbrik etdilər, körpünün tikintisinə təşəbbüs göstərmiş Raqib Abbasov və körpünün tikintisində zəhməti olan hər bir şəxsə minnətdarlıqlarını bildirdilər. Respublikada aparılan quruculuq-abadlıq işlərinin davamı kimi bu gün uçur dağ rayonu olan Lerikdə görülən işlərdən söhbət açdılar, qarşıda duran vəzifələrdən danışdılar.



Livədirqə ərazi icra nümayəndəsi Davud Manafov, kənd sakini Raqib Abbasov çıxış edərək bu tədbirlərin əhalini sevincinə səbəb olduğunu bildirdilər, göstərilən diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıqlarını ifadə etdilər.

Körpünün rəsmi açılışını bildiren qırmızı lent kəsildikdən sonra körpü əhalinin istifadəsinə verildi, qurban kəsildi.

Zəngəzur dəhlizi açılacaq

Prezident İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə bağlı çıxışını diqqətlə dinlədik

Ölkə başçısı vurğuladı ki, Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları hərbiçilər istifadə edirdilər. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilmişdir. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir.

Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri artıq başlanıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur. Bu məsciddən cəmi bir divar qalmışdı. Zəngilan



ngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur. Prezident vurğuladı ki, keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir. Zəngilan

birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağal kəndində həyata keçirilir. Ağal kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq.

Ağal kəndinin təmsilində hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf - əsas amillərdir. Burada da dövlət nə mümkündürsə edir, bütün güclər səfərbər olunub.

Zəngilan ərazisinin bərpası beynəlxalq əhəmiyyətə malikdir. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşıma üçün yeni beynəlxalq bir yol olacaq.

Təqribən 10-15 il ərzində nəqliyyat sektorunun inkişafına böyük əhəmiyyət verilib. Bugün Azərbaycan istənilən yükü qəbul və onu tranzit kimi ötürə bilər və Azərbaycanın imkanları daha da artacaq.

Bununla yanaşı, əhalinin məşğulluğuna diqqət yetiriləcək, Zəngilanın təbii sərvətlərindən lazımı qaydada istifadə ediləcək, rayonda turizm inkişaf etdiriləcəkdir.

Habil Əliyev

"Dünya Alimi" sertifikatına layiq görülən leriqli alim

Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin "Mikrobiologiya və virusologiya" elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərov elmi nailiyyətlərinə görə beynəlxalq elmi ("Web of Science") bazanın "Dünya alimi" ("Worldscientist") sertifikatına layiq görüldü. Almış sertifikatda professor mikrobiologiya sahəsi üzrə əldə etdiyi elmi nailiyyətlərə görə Bakı Dövlət Universitetinə Azərbaycanın birinci, Asiyada 160794 alimin içərisində 614-cü, dünyada isə 725853 alimin içərisində 1701-ci yerdə olduğu göstərilir.



kin Nisədi kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 1973-cü ildə gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının

Mikrobiologiya İnstitutunda əmək fəaliyyətinə başlayıb. 1990-cı ildə "Ağacçılıqda qov gəbələklərinin ekoloji, fizioloji və biokimyəvi xüsusiyyətləri" mövzusunda Moskva Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edir, beş il sonra "Mikrobiologiya" ixtisası üzrə professor rütbasını alır. Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.

Alim 267 elmi əsər, 16 kitabın, 7 monoqrafiyanın, 10 ixtiranın, 6 dərslük və dərslər vəsaitlərinin müəllifidir. Elmdə 6 əsas yenilik edib və 3 mükafata qazanıb. 10 Beynəlxalq seminar, konfrans dəvət alıb. Həm də Azərbaycan elmi üçün özündən başqa 16 elmlər namizədi, 3 elmlər doktoru yetişdirib.

Zəfer ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Mahmud Eyvazovun yaşadığı Pirasora kəndinin yolları yenidən qurulur



Mən hər dəfə şuş uclu dağların ovcunda, sərin bulğuların qovuşduğunda qərar tutmuş qadim Pirasora kəndinə gedəndə və qayıdanda yolların dənizə və narahat olmasına görə təəssüflənmişəm. Məsələ burasındadır ki, kənddən çıxan yol çox dənizə qalırdı. Maşınlar qarşı-qarşıya gələndə bir-birindən ötür keçə bilmirdilər. Möhkəm, daş qayalar kənddəki texnika ilə dağıdılıb genişləndirməyə, yolu təhlükəsiz etməyə imkan yox idi. Bu yolda qəzalar olmuşdu, qışda buz bağladığından yollar nəqliyyat üçün təhlükə yaradırdı. Bir sözlə, planetimizin ən uzunömürlü sakini Mahmud Eyvazovun vaxtilə yaşadığı kəndin sakinləri rahat və təhlükəsiz yolun həsrətində idilər.

İndi isə mənzərə bambaşqadır, təsvir elədiyimiz o bərdad yol artıq bir neçə gündür ki, xatirələrdə qalıb. Yeni həmin narahat yoldan əsər-əlamət qalmayıb. Pirasoralılar, kənd gəncləri sevinirlər ki, yarandıqı vaxtdan bəri ilk dəfə olaraq kəndin yol problemi öz həllini tapır.

Çoxdan idi ki, Pirasoralılar, elektron poçt vasitəsilə bir-birləri ilə əlaqə yaradırdılar. Kəndin fəalları tikinti-abadlıq işlərini aparmaq üçün xeyriyyə cəmiyyəti ya-

ratmaq istəyirdilər. Hamı bu xoş niyyətli təşəbbüsü bəyəndi. Qalirdi təkə arzunu əmələ çevirmək. Bunun üçün təşəbbüs qrupu da yaradılmış, imkanlar götür-qoy edilmişdi. Qrupun rəhbəri Asəf Tarverdiyev deyir:

- Bu günün çoxdan gözləyirdik. Neçə ki, yaqınlıq etdik təşəbbüs qrupunun ideyası reallaşacaq, sevincimizdən uçmağa qalmışdıq. İstər-istəməz 34 il əvvələ boylanmalı



oluruq. 1988-ci ilin 23 nəfər məzunlarımızın ibarət qrup Neftçala rayonunda toplaşdı. Səmimi söhbətimiz çay süfrəsi ətrafında davam edirdi. Natiq Həsənov ilk təşəbbüsü kimi danışdı dedi ki, artıq biz pirasoralılar ictimai birlik yaratmalı və onun ətrafında bir-leşib kəndin problemlərini həll etməli, xeyriyyəçilik et-

arzumuz reallığa çevirməkdedir....

Növbəti dəfə Asəf Tarverdiyev, onun atası - təcürbəli müəllim, xeyirxah insan Hacı Xanverdi kişi ilə birlikdə Pirasora kəndinə getdik. Divağac kəndindən üzüyxarı qalxırıq. Avtomobilin nəfəsi tənqisə də heç bir narahatçılıq hiss etmirik. Yol tikintisi davam

rahatlığının təmin olunmasına səbəb olmuşdur. Bütün sosial-önümlü tədbirlərin həyata keçirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenidən qurulması uğurla davam etdirilir. Yolların, körpülərin yenidən və müasir səviyyədə qurulması turizm potensialını möhkəmləndirir, yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırır, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşın-



Yol tikintisində çalışan işin icraçıları Qafar Musayev, Əlican Həsənov hər bir iş nəzarət edir, işin rəvan getməsinə çalışırlar. Bəhrüz Məmmədov "KAMATSU" markalı texnika ilə daş qayaları yeni yol rəhatdir, təhlükəsizdir, zövq oxşayır. Yolda çalışanların əməyi hər cür alqışa layiqdir, təqdir olunmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Dövlət Proqramları Azərbaycan da yol infrastrukturunun təkmilləşdirilməsinə, müasirləşdirilməsinə, yeni yolların, körpülərin, yolaçıların tikilməsinə, ən əsası da əhalinin

masını təmin edir, tikinti-abadlıq işlərini imkan verir. Bir sözlə, yol mədəniyyət, rahatlıq, ünsiyyət vasitəsi, bir sözlə, iqtisadiyyatın arteriyası, şah damarıdır. Məhz pirasoralılar da öz işlərini bu səviyyədə qurur, müasir və rahat yolun na demək olduğunu yaxşı başa düşürlər.

Sonluq olaraq təşəbbüs qrupundan aldığımız məlumatı diqqətə çatdırırıq: Yol boyu sünü qurğu tikiləcək, su axarlarına boru qoyulacaq, kəndin mərkəzi küçələri abadlaşdırılacaq, işıqlandırma sistemi qurulacaq, kəndin mərkəzində səhildərin xatirəsinə abidə kompleksi ucaldılacaq, yeni yolun kəndə girməyində üzərində "Pirasora" xoş gəlmisiniz" yazılmış giriş qapısı tikiləcək.

İşiniz uğurlu olsun, əziz pirasoralılar.

İdris Şükürli Əməkdar jurnalist

Şair, dramaturq Xanlar Həmidin yaradıcılıq gecəsi



Rayon Mədəniyyət Mərkəzində Lerik Rayon İcra Hakimiyyətinin təşkilatlığı ilə şair, dramaturq Xanlar Həmidin yaradıcılıq gecəsində həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Azərbaycan Yazıçılar Birliyinin Lənkeran bölməsinin sədri Qafar Cəfəri, şair Xanlar Həmidin qələm yoldaşları, ağsaqqallar və rayon ictimaiyyəti iştirak etdirdi. Öncə tədbir iştirakçıları mədəniyyət evinin foyesində yazıçının kitablarından ibarət sərgi ilə tanış oldular.

Lerik Rayon Mədəniyyət Mərkəzinin iclas zalında davam etdirilən tədbirdə aparıcı tərəfindən şair Xanlar Həmidin heyət və yaradıcılığı haqqında qısa mə-



lumat verildi.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamladı. Şair Xanlar Həmid yaradıcılığı ilə ya-

xından tanış olduğunu bildirirək, onun yaradıcılığını yüksək qiymətləndirdiyini qeyd etdi və gələcək yaradıcılıq işlərində ona uğurlar arzuladı.

Şairin yaradıcılıq gecəsində Azərbaycan Yazıçılar Birliyinin Lənkeran bölməsinin sədri Qafar Cəfəri, Azərbaycan Yazıçılar Birliyi Lənkeran şöbəsinin üzvü, şair Ağamir Cavad, Yazıçılar Birliyinin üzvü, şair Balayar Sadiq, şairin həmkəndliləri filoloq Samir Kərimov, ziyalılar Ehtiram Miriyev və Mirzəxan Məmişev çıxış edərək Xanlar Həmidin yaradıcılığını bəyəndiklərini bildirərək, onun şeirlərini oxudular.

Sonda şair, dramaturq Xanlar Həmid çıxış edərək onun haqqında deyilən xoş sözlərə görə təşəkkürünü bildirdi. Yaradıcılığına verilən yüksək qiymətə görə rayon rəhbərliyinə və oxucularına minnətdarlığını ifadə etdi.

Ulu Öndərin xatirəsinə həsr olunmuş futbol üzrə rayon birinciliyinə yekun vuruldu



Lerik Rayon İcra Hakimiyyəti və YAP Lerik rayon təşkilatının dəstəyi, Lerik Rayon Gənclər və İdman İdarəsi təşkilatlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri arasında futbol üzrə rayon birinciliyinə yekun vuruldu.

Mükafatlandırılma mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Məlik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət

nümayəndələri iştirak etdilər. Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev və Milli Məclisin deputatı İqbal Məmmədov idmançılar qarşısında çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən söhbət açdılar və birincilikdə qalib gəlmiş komandalara təbrik etdilər. Tədbirin keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi həmçinin mktəblərinin asudə vaxtlarının səmərəli təşkil edilməsindən

ibarət olduğunu vurğuladılar. Qeyd edək ki, birincilikdə ümumtəhsil məktəblərini təmsil edən 8 məktəb komandası mübarizə aparmışdır. Final mərhələsinin nəticələrinə görə bütün rəqiblərinə güclü oyun sergiləyən Lerik şəhər 1 saylı texniki fənlər təmayülü liseyin komandası I yeri, şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyasının komandası II yeri, Cəngəmiran kənd tam orta məktəbin komandası III yeri tutmuşdur.

Yanşıda qalib gəlmiş komandalara Lerik Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla mükafatlandırıldı və YAP Lerik rayon təşkilatı tərəfindən hədiyyələr təqdim edildi.

"Şahin" hərbi-idman oyununun final mərhələsində yüksək nəticə göstərmiş rayon komandasının üzvləri ilə görüş keçirildi



"Şahin" hərbi-idman oyununun 2022-ci il mayın 9-10-da Bakı şəhərində keçirilmiş final mərhələsində yüksək nəticə göstərmiş Valeh İbrahimov adına Lerik şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyasının rayon təmsil edən "Şahinlər" komandasının üzvləri ilə Lerik Rayon İcra Hakimiyyətinə görüş keçirildi.

Hərbi-idman oyunları haqqında məlumat verən Lerik Rayon Gənclər

və İdman İdarəsinin rəisi Natiq İsaqov ənənəvi olaraq hər il keçirilən "Şahin" hərbi-idman oyununun yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik təbii-ənənəsinə mütəsna rol oynadığını, məktəblərinin hərbi-idman oyunlarına cəlb edilməsinin onların ordu sıralarında xidmətə hazırlanmasına kömək məqsədini daşıdığını bildirdi. Gimnaziyanın rayonu təmsil edən "Şahinlər" komandasının Cəlilabad şəhərində ke-

çirilmiş zona mərhələsində II yeri tutaraq respublika final mərhələsinə vəsiqə qazandıqı, 2022-ci il mayın 9-10-da Bakı şəhərində keçirilmiş final mərhələsində yüksək nəticə göstərmiş "Maneələrin dəf olunması" mərhələsi üzrə 1-ci yeri tutduqı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanına layiq görüldüyü qeyd edildi.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev "Şahin" hərbi-idman oyununun respublika final mərhələsində yüksək nəticə göstərmiş Valeh İbrahimov adına Lerik şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyasının rayonu təmsil edən "Şahinlər" komandasını təbrik etdi, bu nailiyyətdə əməyi olan hər kəsə təşəkkürünü çatdırdı. Bildirdi ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qarşıya qoyduğu vəzifələrin uğurlu icrasının, ordu quruculuğuna göstərdiyi xüsusi qayğı və diqqətin nəticəsidir ki, son illərdə yeniyetmə və gənclər arasında ordu si-

ralarında xidmət etməyə həvəs daha da artmışdır. "Şahin" hərbi-idman oyunlarının da keçirilməsində başlıca məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyasını daha da yüksəltmək, şagirdlərin gələcəkdə ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir.


Görüşdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov "Şahin" hərbi-idman oyununun respublika final mərhələsində yüksək nəticə göstərmiş rayonu təmsil edən komandanın üzvlərini təbrik etdi, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyasində hərbi-idman oyunlarının yerinin və rolunun əvəzsiz olduğunu vurğuladı.

Tədbirdə çıxış edən "Şahinlər" komandasının üzvləri rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən bu görüşlərin təşkil edilməsinə, göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə etdilər.

Qalib komandanın üzvlərinə rayon icra hakimiyyətinin Fəxri fərmanları təqdim edildi.

"Nakam ömrün nəğməsi"

"Maarif" nəşriyyatı tanınmış jurnalist, bir neçə oxunaqlı kitabın-sənədi və bədi əsərlərin müəllifi, bir neçə media mükafatçısı İdris Şükürlünün 15-ci kitabını oxucunun ixtiyarına vermişdir. Öncə qeyd edək ki, bu kitabın beşi Qarabağ və şəhidlik, vətənpərvərlik mövzusunda. Demək önəmli ki, İdris Şükürlünün yaradıcılığı çoxşaxəlidir. Onun əsərlərində insan taleləri, şəxsiyyətlər, obrazların daxili aləmi, saf duyulan, bəşəri hisslər, təbiətin harmoniyası, dünyada fərqli yer tutan Azərbaycanın millimənəvi dəyərləri, əsrlər boyu torpağın altında öz sirrini insanlardan gizli saxlayan maddi-mədəniyyət nümunələri, haqq-ədələtə tapınmaq, haqsızlığa qarşı mübarizə xüsusi yer tutur, oxucunu düşünməyə vadar edir, onu böyük işlər görməyə yönəldir. Oxucuya təqdim etdiyi növbəti sənədi əsəri nədən və kimdən bəhs edir? Bu suala aydınlıq gətirmək üçün "Nakam ömrün nəğməsi" oçerkində cavab tapırıq: "Söhbət qəlbini işığını şam kimi eridən, zəka məşəlli ilə qarənliq arxivlərə işiq sağan, öz qəm-qüssəsini unudub dara düşənlərə həyan olan bir insandan gedir. Elə insandan ki, ensiklopedik biliyə, yüksək erudisiyaya malik idi. Onun elmi dərəcəsi, bəbat vəzifəsi, maşını, evi olmasa da bəzi alimlərin indiyə qədər arayıb-tapmadıqlarını üzə çıxartmışdır, maraqlı tapıntıları ilə diqqəti cəlb etmişdi. Ona



çatması evini də didərginlərdən birinə vermişdi. Ehtiyac içərisində yaşasa da, özünü həmişə məğrur tutardı, heç bir dəyərlə ölçülməyən ucalıq, saf-lığa üstünlük verərdi..."

Oçerki oxuyub öyrənirik ki, Gülməmməd Məmmədzadə Azərbaycanın erasizine, coğrafiyasına, tarixinə, şəxsiyyətlərinə, abidələrinə unudub dara düşənlərə həyan olan bir insandan gedir. Elə insandan ki, ensiklopedik biliyə, yüksək erudisiyaya malik idi. Onun elmi dərəcəsi, bəbat vəzifəsi, maşını, evi olmasa da bəzi alimlərin indiyə qədər arayıb-tapmadıqlarını üzə çıxartmışdır, maraqlı tapıntıları ilə diqqəti cəlb etmişdi. Ona

onun elmi məqaləsi dərc edilmişdir. O, 1992-94-cü illərdə cəbhə bölgələrində olmuş, səngərləri gəzmiş, igid əsgər və zabitlərimizi həmişə Vətənin müdafiəsinə, qələbəyə ruhlandırmışdı. O, fitrətən vətənpərvər olduğu üçün bu mövzuda yazılacaq qələmə alar, onları müxtəlif qəzetlərdə, jurnallarda çap etdirirdi.

İdris Şükürlü kitabda göstərmişdir ki, Gülməmməd Məmmədzadə yaradıcı, istedadlı tədqiqatçı idi, arxivlərdə axtarıb aparın zaman diqqətdən kənar qalmış tarixi faktlara yeni prizmadan baxmağı bacarırdı. O, "Bəlləbur qalası" adlı məqaləsini dünya şöhrətli alim, mərhum akademik Ziya Bünyadovaya göstərmiş, o məqaləni bəyendikdən sonra tarixçi alim Teymur Bünyadovun təqdimatı ilə "Kənd həyatı" jurnalında çap etdirmişdir. Ümumilikdə götürükdə gənc tədqiqatçı G.Məmmədzadənin Azərbaycanın 100-dən çox qalası, türbəsi, ziyarətgahı, alimi, sərkərdəsi, din xadimi barədə oçerki və məqalə qələmə almışdır.

Gülməmməd Məmmədzadə uzun müddət araşdırılmamış cənub bölgəsini daha çox diqqət mərkəzində saxlamışdır. Şah İsmayıl Xətəinin ordu-sunda ilk hərbiyyə naziri (Qorqbaşı) olmuş Əbdül Dədə bəy Talışi, general Mir Mustafa xan Talışi, Mir Həsən xan Talışi, general Ağacan bəy

Nurullabəyov, Əsəd bəy Ağalı bəy oğlu Talışxanov, Fətulla bəy Cahangir bəy oğlu Bayramalibəyov, tam artilleriya generalı Səməd bəy Sadıq bəy oğlu Mehmandarov, iki dəfə Sovet İttifaqı Qəhrəmanı qvardiya general-mayoru Həzi Aslanov və digər əmirlər, qorqbaşları haqqında yazdığı tarixi oçerklər 1996-cı ilə "Azərənəşi" tərəfindən "Lənkeran mahalının sərkərdələri" kitabında öz əksini tapmışdır. Kitab akademik Ziya Bənyadovun sözü yazmışdır. Müəllifin yazdığı kimi, məşhur sərkərdələr, görkəmli hərbiçilər, alimlər Gülməmməd Məmmədzadə tərəfindən hərtərəfli öyrəniləndikdən, tədqiq edildikdən sonra kitab halında toplanaraq nəşr edilmişdir.

Adını qeyd elədiyimiz kitabda Gülməmmədi tanıyan alim, jurnalist, şair və dostlarından 30-a yaxını fikir söyləyib, ürək sözlərini deyib. Gülməmmədin məqalə və şerirlərindən bir neçəsi də bu nəşrdə yer tapıb.

"Aramızdan çox tez getdin, tez. Yoxluğun bizi yandırdı. İlk kitabını görmək sənə nəşib olmadı. Buna heç tələsmirdin də. Ömrün vəfasızlığına inanmırdın. Biz də inanmırdıq belə tez saralıb-solmağına..."

Bəli, həyatın yazılmamış qanunları, tale qisməti var. Bu kitab 41 yaşında bizi tərk edib haqq dünyasına qovuşmuş Gülməmməd Məmmədzadəyə İdris Şükürlünün həsr etdiyi söz abidəsidir.

Bu abidənin işığında yod gedirik biz..

Səadət Sultan

Uşaqların sevinci aşib-daşır



1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günüdür. Həm də ata-analar sevinclə, fərhələ qeyd edirlər. Ölkəmizdə dövlətin uşaqlara diqqəti və qayğısı ilbəil artır. Onların hüquq-

böyüdü, tərbiyə edirlər.

Nümunəvi uşaq tərbiyə ocaqlarından biri kimi sayılan Piran kənd uşaq bağçası Uşaqların Beynəlxalq Müdafiə gününü böyük sevinclə, ruh yüksəkliyi ilə qeyd etdi. Bağçaya rəhbərlik

qrup artisti uşaqlarla görüşə dəvət etmişdi. Əməkdar artist Sücəddin Mirzəyev, Təranə Əzizova, Qızılgül Quliyeva, Şəbnəm Hüseynova, Amil İbrahimli, quruluşçu rejissor və ssenari müəllifi Təranə Abdullayev gənc fidanlar-



ları qorunur, yeni uşaq bağçaları tikilir, tərbiyəçilər körpələri sağlam ruhda, Vətəne sevgi ilə

edən Sevrə Bayramova ilk dəfə olaraq N.B.Vəzirov adına Lənkeran Dövlət Dram Teatrının bir

la xoş təbəssümlə görüşdülər, onları təbrik etdilər, sağlamlıq böyümlərini arzu etdilər.

Səliqəli geyinmiş uşaqların üzündə sevinc duyuldu. Onlar rəqs etdilər, mahnı oxudular, vətənpərvərlik mövzusunda şerirlər söylədilər. Bağçanın müdiri Sevrə Bayramova, valideynlər bayram təbriklərini söylədilər, hamıya uğurluq atuladılar.

"Şənlidə "Tilsimlənmiş qız" adlı tamaşadan göstərilən fraqmentlər nümayiş etdirildi."

"Lerik"

15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında atletika üzrə Azərbaycan birinciliyində uğur qazanmış rayon komandasının üzvləri ilə görüş keçirildi



15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Ağır atletika üzrə Azərbaycan birinciliyində uğur qazanmış Lerik rayon komandasının üzvləri ilə 16 may 2022-ci il tarixində Lerik Rayon İcra Hakimiyyətində görüş keçirildi.

Görüşdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlib Baxşiyev imdama təbrik edərək bu nailiyyətdə eməyi olan hər

kəsə təşəkkürünü bildirərək imdamaçılarımıza yeni uğurlar arzuladı. Ölkəmizdə idmana olan dövlət qayğısını, bu sahədə uğurlu nəticələrin əldə olunmasını qeyd etdi və imdamaçılarının uğurlarının davamlı olacağına əminliyini vurğuladı. Azərbaycan birinciliyində 150-yə yaxın gənc atletin iştirak etdiyi yarışda rayonumuzun 4 atletlə təmsil olunduğunu və komandamızın üzvü Orxan İmanovun 49 kq

çəkiddə respublika birinciliyində qızıl medal qazandığını, digər 3 imdamaçı isə 4-cü yeri tutduğunu diqqətə çatdırdı. Natiq Lerikli imdamaçılar adından ölkədə idmanın inkişafına və idmançılara göstərilən əvəzsiz qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

söhbət açdı və qazanmış uğurlar münasibəti ilə imdamaçılara təbrik etdi.

Çıxış edən atletlər Orxan İmanov, İsa Əliyev, Mirkamil Hüseynov, İsmayıl Həsənzadə və məşqçi Elvin Mirzəyev onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər və gələcək yarışlarda uğurla dönəcəklərindən əminliklərini ifadə



Milli Məclis deputatı İqbal Məmmədov ölkəmizdə idman və bədən tərbiyyəsinin inkişafı, kütləviyyətin təmin edilməsi məqsədilə görülən işlərdən

edildilər. Sonda imdamaçılara və məşqçi Elvin Mirzəyevə rayon icra hakimiyyətinin Fəxrli Fərmanları və hədiyyələri



Səadət SULTAN

Nə yaxşı gəlmisən...

Mənə göz yaşını hədiyyə edən, Nə yaxşı gəlmisən, nədən gəlmisən? Vəsuli həsrətlə əvaz əyləyən, Nə yaxşı gəlmisən, indi gəlmisən?!

Səni dünyam bildim, dünyamı yxıdın, Seven ürəyimi incitdin, yaxıdın, Daha gedir artıq, qəlbimi sıxdın,

Nə yaxşı gəlmisən, indi gəlmisən?!

Yətməzmi bu qəder əzab, iztirab, Heç düşünmədimni gətirməmi tab? Nə üçün əvvəldən etmədin xitab? Nə yaxşı gəlmisən, indi gəlmisən?!

QƏLBSİZ...

Köksümdəki ürək çirpənir yənə, Az qalır ürəyim köksümü dələ... Axı necə isbat edim sevgimi sənə, Niyə belə qəlbisiz, hissiz oldun sən?!

Acılı-şirini xətirən mənə, Də görüm, qalımı xətirəm sənə? Boşuna harcandım zamanım sənə, Niyə belə qəlbisiz, hissiz oldun sən?!

Gəlişin toy-bayram olardı mənə, Necə qıydın səniz keçən günlərə? Zamanı geriyyə qaytarmı necə? Niyə belə qəlbisiz, hissiz oldun sən?!

Nəyləyim? (son vida)

Son sözün bir anda "yazaram" oldu, Bu gediş ömrüme azarım oldu. Bahar çayım qəfil xəzanım oldu, Əhdə vəfa etmədin sən, nəyləyim?..

Nə gəlişin bilindi, nə də gedişin, Daim qovha -qovda, qaça-qaçdaydın. Yola verib, behanələr gəzirdin, Əhdə vəfa etmədin sən, nəyləyim?..

Səni hamdam sandım əzal günündən, Nə bileydim fəlek mənə oyun oynadı. Sən müqəddəs idin gördüyüm gündən, Nə bileydim fəlek mənə ağır sinadı.

Adın qoşa idi adımla mənim, Sənsiz sabahlara gülməzdi üzüm. Nə yazıq indisə unutdun mənə, Bilməzdim bu qəder unudulmuşam...



İdris Şükürlü


Mənim vətənim

Hayatda varlığını təsdiq edəndir Vətənim, Olmasa əgər ki o, onsuz bir həçdir bədənəm. Ruhumun aynasıdır, o şah əsərimdir mənim, Uca səslə deyirəm: cənnətməkəndir Vətənim!

Anamın anasındır, yolunda candan keçərim, Cənnətin yerinə mən ana Vətəni seçərim. Bu eşqi mənə də görüb Tanrı da əyləyər kərəm, Xalid də bilir bunu canımda candır Vətənim.

Ruhumun qidasıdır, axı ondan necə doyum, Ondən gəlir çöreyim, havam mənim, həm də suyum. Mən onun övladıyam, gərəkdə ondan bir iz qoyum, Bu doğma ana yurdum, Azərbaycandır Vətənim.

Vətən mənim ürəyim, o həm gözümün nurudur, O Xəzər suyu kimi şəffafdı, pakdı, durudur. İdris Vətən haqqında belə bir fikir yürüdür, O mənim Kəbə evim, həm də Qurandır Vətənim.



"Lerik"

"Gürdəsər" Xeyriyyə Cəmiyyəti yaradılmışdır

İndi yurdumuzun hər yerində tikinti-quruculuq işləri həyata keçirilir. Şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə xatirə kompleksləri ucaldılır.

Kəndlərin vaxtı çatmış problemlərini həll etmək üçün imkanlı adamları, xeyriyyə-cəmiyyətləri, özəl qurumları həyata keçiriblər. İrəli atılan hər addım, xeyriyyə təşəbbüsü kənd sakinlərinin ürəyindən xəbər verir.

Gürdəsərlilər də Lerik rayonunda geniş vüsət alan xeyriyyə-

çəkil işlərindən, adamlara təmənnəsiz dəstəkdən geridə qalmırlar. İş adamlarının köməyi ilə məscid tikilmiş, Mir Məryəm məqbərəsi ucaldılmış, oraya avtomobil yolu çəkilmiş, digər işlər həyata keçirilmişdir.

Gələcəkdə görülən işləri, vaxtı çatmış problemləri həll etmək üçün "Gürdəsər" Xeyriyyə Cəmiyyəti yaradılmışdır. Bu məqsədlə yığıncaq keçirilmiş, gələcəkdə görülən işlər diqqətə çatdırılmış, çıxış edənlərin rəy və təklifləri dinlənmişdir.



Təşəbbüs qrupunun yekdil rəyi ilə İqrar Həsənov "Gürdəsər" Xeyriyyə Cəmiyyətinin sədri və bir neçə üzv seçilmişdir.

"Lerik"

Təsisçilər:

Lerik Rayon İcra Hakimiyyəti və "Lerik" qəzetinin kollektivi
H/N:AZ05AIB33080019447400220174
VOEN:6300050071

Lisenzia № V 280
İndeks 96935

Hər kəs öz imzasına cavabdehdir.
Əlyazmalar geri qaytarılmır

Redaksiyanın ünvanı:
Lerik şəhəri,
Həzi Aslanov küçəsi, 1
Tel: (070) 200-21-54

Qəzet "Son Dakika" MMS
matbəəsində hazır diapozitivlərdən
çap olunmuşdur.

Sifariş: 567

